

## Azərbaycan Respublikası Konstitusiyası - 24 il

# Konstitusiyamız hər zaman dövlətçilik ənənələrinin, hüquq qaydasının qorunmasına xidmət edir

Bu günlərdə müstəqil Azərbaycan dövlətinin tarixinde mühüm hadisənin - ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 24 illiyi qeyd olunur. İyirmi dörd il bundan önce müasir dövlətçilik tariximizdə müstəqillik, suverenlik, demokratiya və dünənyəviliyi kimi dəyərlərin əbədi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib.

Yeni Konstitusiyanın qəbulu müstəqillik tariximizin en mühüm hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımdan və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ile səciyyələnir.

Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi, həmçinin ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Dövlətimiz üçün olduqca çetin sınaq ilərində məhz ulu önder Heydər Əliyev ölkə vətəndaşlarını ümumi idəya etrafında birləşdirməyə, ölkədə hökm sürən qeyri-sabitliyə son qoyulmasına nail oldu, dövlət və cəmiyyət hayatının bütün sahələrini əhatə edən genişməqyaslı islahatların reallaşdırılmasına başlanıldı.

Öminliklə demek olar ki, ulu önder Heydər Əliyevin 1969-cu il iyulun 14-də ilk dəfə siyasi hakimiyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir. Bu mənada 2019-cu il eləmetdar hadise - ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilmesinin 50 illik yubileyinə təsadüf edir. Belə ki, 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik etmiş Ulu Önder istər Sovetlər Birliyi, isterse de müstəqillik dövründə Vətəninə və xalqına sədəqətlə xidmət edib. Tarixi hadisələr də bunu sübut edir ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü olduqca ağır vəziyyətdən xilasının yeganə yolu Heydər Əliyevin quruculuq xətti idi.

Ümummilli lider Heydər Əliyev müstəqil və qüdrətli Azərbaycanın dövlətinin əsasını qoyma, dövlətin gələcək inkişaf konsepsiyasını da müəyyənəşdirib. Bu gün ictimai sabitliyin davamlı prosesə çevrilmesi, neft strategiyasının hazırlanması Ulu Öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir.

Sübħəsiz ki, 1993-cü ilde xalqın telebi ilə hakimiyətə qayıdırından sonra Ulu Öndərin qarşısında duran əsas məsələlərden biri məhz dövrün teleblərinə cavab verən yeni qanunvericilik bazasının yaradılması idi. Bunun üçün isə bu



qanunvericilik bazasının əsası olan yeni Konstitusiyanın qəbul edilməsi bir zərurətə çevrilmişdi. Beleliklə, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası tərəfindən hazırlanaraq ümumxalq müzakiresinə çıxarılan Əsas Qanunun layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edildi. Bu əlamətdar hadisə Azərbaycanın müstəqillik illerinin en mühüm nailiyyyətlərindən biri kimi, cəmiyyət həyatında köklü dəyişikliklərə yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün elverişli şərait yaradaraq ölkədə müasir, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğunu tələblərinə cavab verən dövlətçiliyin formalşaması işində mühüm addım oldu.

Ulu Önder Konstitusiya Komissiyasının ilk iclaslarında Komissiyanın sədri olaraq müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin zəruriliyini əsaslandırib, Əsas Qanunda eks olunmasını vacib hesab etdiyi məqamları xüsusi olaraq vurgulayıb: "Demokratiya prinsipləri geniş məfhumdur. Əger bu, bir tərefdən insanların, vətəndaşların hüquqlarının təmin edilməsi prinsipləridir, ikinci tərefdən dövlətçiliyin qurulması, dövlət quruculuğu prosesinin aparılması, inkişaf etdirilmesini və Azərbaycanda hem dövlətin, hem xalqın, hem də her bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin etmən prinsiplər olmalıdır.

Konstitusiya gərek elə bir konstitusiya olsun ki, bir tərefdən insanların hüquqlarını qorusun, insan azadlığını, demokratiyanı təmin etsin, siyasi plüralizmi təmin etsin, mətbuat, söz, din, dil azadlığını təmin etsin, ikinci tərefdən isə dövləti, cəmiyyəti idare etmək üçün təsisatların yaranmasını təmin etsin".

Ölkə Konstitusiyasının en yüksək hüquqi qüvvəye malik olan normaları bütün hüquqi

tənzimtmə sisteminin əsasında durmaqla, ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlilik amili kimi çıxış edir, ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik cəmiyyətin qurulmasına xidmət edir.

Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə eksini təpi: insan səxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyət orqanlarının demokratik qaydada formalaşdırılması vəsaitilə xalqın hakimiyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının semərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilmesi; sosial ədalətə nail olmaq, ümum-bəşeri dəyərlərə sadıqlıq, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair.

Konstitusiya dövlətin ən ali hüquqi qüvvəye malik qanunu olmaqla, canlı orqanızm kimi daim inkişafdadır. Bu baxımdan bu alı sənədə də müəyyən vaxtlarda müvafiq əlavə və dəyişikliklər edilərək müasir tələblərə uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır. Belə ki, hüquq sisteminin əsasını teşkil edən Konstitusiya cəmiyyətin müasir dövrle uzalaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbətə çevrilən yenilikləri, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə mexanizmlərini ehtiva etməlidir.

Bu zərurətdən irəli gelərək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. İlk dəfə 2002-ci ilde konstitusiya dəyişikliklərinə yaranan ehitiyac bir çox sahələrdə qabarık nəzərə çarpan sürətli inkişafdan irəli gəldi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən referandumun

nəticəsi kimi Əsas Qanuna obyektiv reallıqdan irəli gələn bir sıra mütəreqqi əlavə və dəyişikliklər edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bir çox sahələrində əldə edilən nailiyətlər, səsli-iqtisadi islahatların dərinleşməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı, beynəlxalq məkəna integrasiyanın sürətlənməsi, bütövlükdə nəzərə çarpan dəyişikliklərin və pozitiv yeniliklər baş verən əsas Qanunda da bir sıra əlavə və dəyişikliklərin edilməsi məsəlesi gündəmə getirib. Bu məqsədə 2009-cu il martın 18-də keçirilən ümumxalq səsverməsi nəticəsində edilən əlavə və dəyişikliklər mahiyyətəcə Konstitusiyanın daha da təkmilləşməsinə, xüsusilə insan hüquq və azadlıqları ilə bağlı əhəmiyyətli məsələlərin bu ali sənədə daha dolğun şəkildə ehtiva edilmesinə xidmət edib.

Qeyd edilməlidir ki, cəmiyyət həyatındaki yeniliklərin mütəreqqi xarakteri dövlət idarəciliyi mexanizminin səmərəli fealiyyətinə yol açmaqla yanaşı, ictimai münasibətləri tənzimləyən qanunların müasirəşdirilməsinə olan telebat da qabarık şəkildə üzə çıxarır. Bu baxımdan 2009-cu ildə keçirilmiş konstitusiya islahatlarından keçən 7 il ərzində Azərbaycanda baş verən mütəreqqi dəyişikliklər, həmçinin yeni global çağırışların nəticəsi olaraq 2016-ci ilde sonuncu referendum keçirilmişdir.

Ümumilikdə, Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsinə, siyasi idarəciliy təsisatlarının fealiyyətinin effektivliyinin artırılmasına, dövlətlərarası və hökumətlərə beynəlxalq müqavilələrin imzalanması prosedurunun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsəliyyətinin artırılmasına xidmət etmişdir. Əsas Qanun edilən 23 dəyişikliyin əsas hissəsinin sərf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olması, sözsüz ki, 2016-ci il referandumunun mütəreqqi mahiyyətini qabarık şəkildə üzə çıxarır.

Öminliklə deyə bilərik ki, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insana, onun hüquq və azadlıqlarının təminatına ən yüksək səviyyədə göstərilən diqqətin təzahürüdür. Konstitusiya islahatları ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli şəkildə müdafiə edilməsi, cəmiyyətdə bərqərar olan sabitliyin və təhlükəsizliyin, yüksək templə gedən inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.

2020-ci ildə qəbul edilməsinin 25 illiyi tamam olan Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ilkin başlanğıclarını özündə ehtiva edən əsas qanun kimi özünü tam olaraq doğruldub. Qanunvericilik sisteminin əsasını təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəye malik olan Konstitusiya her zaman dövlətçilik ənənələrinin, hüquq qaydasının qorunmasına xidmət edir.